



Faiq Ələkbərli
*AMEA Fəlsəfə
 İnstitutunun
 aparıcı elmi işçisi,
 dosent, fəlsəfə üzrə
 fəlsəfə doktoru*

I Yazı

Azərbaycan Türk mütefəkkir-filosof Heydər Hüseynov (1908-1950) İrəvanda anadan olmuş, Azərbaycan Pedaqoji İnstitutunun (1927-1931) şərqişünaslıq və pedaqoji fakültələrinin tələbəsi olmuş, arəb və fars dillərinə müükəmməl yiyələnmişdir. Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspirantı (1931-1932) olan Hüseynov 1936-1940-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lügətlər İnstitutunun direktoru olmuşdur. O, 1939-1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini, 1945-1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti və ictimai elmlər bölməsinin sədri olmuşdur. Eyni zamanda, o, ADU-nun əvvəlcə "Marksizm-leninizmin əsasları", sonra "Fəlsəfə" kafedrasının müdürü (1943-1945), Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru olmuşdur (1945-1950).

Hüseynovun elmi fəaliyyətinin mükafatlandırılmasına baxmayaq, 1950-ci ilin mayında Kommunist Partiyasının MK-nin büro iclasında ciddi tənqid edilir. Onun "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" (1949) əsərində Şeyx Şamil hərəkatının müsbət qiyamətləndirməsi, eləcə də çar Rusiyasını bir qayda olaraq, işğalçı kimi qələm verməsi son nəticədə təqiblərə və təzyiqlərə məruz qalmışına səbəb olmuşdur.¹ Azərbaycan KP MK SSRİ Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından məhrum edilmesi və sadətini qaldırır və vəsadət təmin edilir. Hüseynov Kommunist Partiyasından çıxarılar və Elmlər Akademiyasındaki vəzifələrindən azad edilir. Bolşeviklər tərəfindən təzyiqlərə dözməyən və hebs ediləcəyini təxmin edən filosof 1950-ci ilde əvvəlcə damalarını kəsməkə özünə qəsd edir. Bu cəhdə baş tutmasada, daha sonra özünü asaraq intihar etmişdir.

H.Hüseynov 1930-cu illərdə fəlsəfə elminin tədris etməklə bərabər Türk dilində fəlsəfəyə aid "Dialektik materializm", "Dialektika və metafizika", "Dialektika və tarixi materializm" adlı ilk dərsliklərin həmmüəlliflərindən biri olmuşdur. 1936-ci illədə Azərbaycan Sovet Ensiklopediyasının hazırlanmasında iştirak edir, 1940-ci illədə isə baş redaksiyaya rəhbərlik edir. O, 1939-cu illədə Tiflisdə "M.F.Axundovun fəlsəfi görüşləri" adlı namizədlilik, 1944-cü illədə isə doktorluq dissertasiyasını müdafiə etmiş və professor elmi adını almışdır.

H.Hüseynov tarix və fəlsəfə elminin inkişafına böyük töhfə verərək Azərbaycan Türk mütefəkkirə-

rindən Bəhmənyar, Nizami Gəncəvi, Füzuli, A.A.Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Kazım bəy, M.F.Axundov, H.Zərdabi haqqında ciddi tədqiqat işi aparıb. Bu tədqiqatlar əsasında Hüseynovun 1949-cu ilde "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" əsəri nəşr olunmuşdur.

Onun əsas əsərləri aşağıdakılardır: "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən", "Dialektik materializm", "Dialektika və metafizika", "Dialektika və tarixi materializm", "Faşizmin irq nəzəriyyəsi", "Faşist cəlladlarının "fəlsəfəsi", "Faşizm elmin düşmənidir" və b.

Milli fəlsəfi fikir tarixi və ictimai-fəlsəfi görüşləri. Heydər Hüseynovun ictimai-fəlsəfi görüşlərini ifade

Bizcə, F.b.Köçərlinin "Azərbaycan Türklerinin ədəbiyyatı" əsəri adında ədəbiyyat sözü olsa da, ancaq məhiyyət etibarilə milli fəlsəfi fikir tariximizi də akademik əsluba yaxın şəkildə əks etdirən bir əsərdir. Eyni zamanda, Köçərliyə qədər yazılmış bəzi təzkirələr, poetik münütəxbətlər və Bakıxanovun "Gülüstan-ı rəm" əsərlərində də az-əox milli fəlsəfi fikir tariximizin öz əksini tapmasını unutmaq olmaz.

Bütün bunlarda yanaşı, Köçərlidən sonra bir çox müəlliflər də (A.Sur, Y.V.Çəmənzəminli, S.Mümtaz, M.Ə.Rəsulzadə və b.) Hüseynova qədər milli ədəbiyyat tariximizə aid əsərlər yazarkən, bu kimli əsərlərində yeri gəldikcə, milli fəlsəfi fikir tariximizi də əks etdirməyə

nov sözügedən əsərində əsasən milli fəlsəfi fikir tarixini izləməyə çalışmış, ədəbiyyat, tarix və digər sahələrə aid məsələlərdən mümkin qədər uzaq durmağa çalışmışdır.

Eyni zamanda, Hüseynov həmin əsərində Azərbaycan Türk mütefəkkirlerindən A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə, Mirzə Kazım bəy, H.Zərdabının dünyagörüşlərini hərtərəflü şəkildə tədqiq etməklə yanaşı, dövrün şərtləri altında onların türk və müsəlman kimliyini deyil, antitürk Sovet ideologiyasına uyğun olaraq daha çox qarşıq bir "Azərbaycan" kimliyini, üstəlik də bolşevizm ideologiyasına uyğun olaraq da "ateist", "materialist" dünyagörüşlü baxışlarını ön plana çı-

lizm və idealizm arasında tərəddüb etməyə başlayır. Nizami empirizm (sensualizm) və rasionallızm arasında əksliyi aradan qaldırmağa çalışır. XII yüzillikdə hər yerdə və xüsusiətə metafizik konsepsiyanın aqalı etdiyi, xəlastikanın və dini ehkamların hökm sürdüyü Şərqdə Nizaminin dünyagörüşü dialektika elementlərini özündə ehtiva etməsi ilə aşkar seçilirdi.

Hüseynov dövrünün şərtlərinə uyğun olaraq Nizaminin sosial görüşlərinin tarixi mahdudluğundan bəhs etmiş, onun idealistliyinə təngididi yanaşmışdır: 'O, insan cəmiyyətinin inkişafı prosesini idealistcəsinə anlayır. Sosial bərabərsizlikdən danışarkən, Nizami onu doğuran əsas səbəbləri göstərə bilmir.

Heydər Hüseynovun dünyagörüşündə maarifçilik və milli fəlsəfə



məhdudluğundan bəhs etmiş, onun idealistliyinə təngididi yanaşmışdır: "O, insan cəmiyyətinin inkişafı prosesini idealistcəsinə anlayır. Sosial bərabərsizlikdən danışarkən, Nizami onu doğuran əsas səbəbləri göstərə bilmir. Bununla belə, o hüquq, bərabərliyi ideyasını təbliğ edir və insanları əməkdaşlığı, xeyirxah işlər görməyə, şərlə mübarizə aparmağa dəvət edir"

edən əsas əsər "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" kitabıdır. O, bu əsərində milli fəlsəfi fikir tarixini qədim dövrlərdən 20-ci əsrin birinci yarısına qədər izləməyə çalışmış, ancaq əsasən 19-cu əsr Azərbaycan Türk mütefəkkirlerinin (A.A.Bakıxanov, M.Ş.Vazeh, Mirzə Kazım bəy, M.F.Axundov, H.Zərdab) ictimai-fəlsəfi ərsini tədqiqata celb etmişdir.

Yeri gəlmışkən, Hüseynovun bu kitabını bir çox mütəxəssislər milli fəlsəfi fikir tarixi ile bağlı yazılımış ilk əsər hesab edirlər. Biz, yuxarıda bu məsələyə toxunduğumuz üçün, ancaq burada onu deyə biliyik ki, Hüseynovun həmin əsəri milli fəlsəfi fikir tarixi baxımından tam olaraq ilk kitab hesab oluna bilməz.

xarmağa çalışmışdır. Üstəlik, o, Quzey Azərbaycanın Rusiya tərefindən işğalının Azərbaycan xalqının taleyində "böyük mütərəqqi əhəmiyyəti"ndən bəhs etmişdir. Guya, bununla da Azərbaycanın xanlıqlara parçalanmasının qarşısı alındı, "iranlıların (Qacarların-F.Ə.) və türklərin (Osmanlı türkərinin-F.Ə.) Azərbaycanı dağıdan və talan edən basqınlarına son qoydu".² Deməli, o, dövrünün şərtləri altında bu əsərini bir tərefdən vəhşi, barbar, işğalçı "iranlı" və "osmanlı"ndan qurtulma, digər tərefdən "qabaqcıl rus mədəniyyəti" ilə əlaqənən yaranması fonunda qələmə almışdır.

Hüseynov əsərinin girişində 19-cu əsər qədərki fəlsəfi fikir tarixine ümumi nəzər yetirmiş, Sovet Rusiyası ideologiyasının təsiri altında qədim dövrə Azərbaycanda fəlsəfi fikrin rüşeymlərinin zərdüştlərin dini-fəlsəfi baxışları ilə təmsil olunduğu iddia etmişdir.³ Bundan sonra məzdəkliyə qısa şəkildə toxunan Hüseynov yazırkı ki, Məzdəkən təlimi zəhmətkeş xalqa zülüm edənlərin və sosial bərabərsizliyin əleyhinə

Hüseynov dövrünün şərtlərinə uyğun olaraq Nizaminin sosial görüşlərinin tarixi

məhdudluğundan bəhs etmiş, onun idealistliyinə təngididi yanaşmışdır: "O, insan cəmiyyətinin inkişafı prosesini idealistcəsinə anlayır. Sosial bərabərsizlikdən danışarkən, Nizami onu doğuran əsas səbəbləri göstərə bilmir. Bununla belə, o hüquq, bərabərliyi ideyasını təbliğ edir və insanları əməkdaşlığı, xeyirxah işlər görməyə, şərlə mübarizə aparmağa dəvət edir"

yönləmişdir; insanlar arasında bərabərliyi təbliğ edirdi. 4 Məzdəklikdən sonra Bəhmənyarın dünyagörüşünü də materialistcəsinə şərh edən Hüseynov açıq yazırkı ki, onda materialist yönüm vacib və əsasdır.

Hüseynov eyni formada Nizami Gəncəlidə də materialist elementlər axtarır, tapmağa çalışmış, onun mürekkeb təkamül prosesində əvvəlcə idealist olduğunu, ancaq zamanla materializmə meyil gösterdiyini iddia etmişdir. O, yazırkı: "Nizaminin ilk poeması olan "Sirlər xəzinəsi"ndə idealist fəlsəfə öz möhürü vurmuşdur, o biri poeması "Yeddi gözəl"də idealizmin təsiri hələ də duyulur, lakin sonralar Nizaminin fəlsəfi görüşlərinin təkamülündə dönüş baş verir və o, materia-

Bununla belə, o hüquq, bərabərliyi ideyasını təbliğ edir və insanları əməkdaşlığı, xeyirxah işlər görməyə, şərlə mübarizə aparmağa dəvət edir.

Onun iddiasında, Nizami bütün hökmətlərə qarşı çıxış etmişdir, guya ona görə ki, şahların hamisi qəddarlıqlı bir-birinə bənzeyirmiş, sadəcə bəziləri gözdən pərdə asmaq üçün ədalətdən çox dəm vurmuşlar. O, yazırkı: "Nizami xalqın özü tərəfindən idarə edilən cəmiyyəti gömək arzusunda idi. "İskəndərnəmə" poemasında deyilir ki, onun qəhrəmanı İskəndər dünyanı fəth etdiğindən sonra şimalda azad və xoşbəxt yaşayış bir xalqla qarşılışır, yəni orada Nizaminin axtardığı və arzu etdikləri həyata keçmişdi".

Bizcə, Hüseynov N.Gəncəlinin hökmətlərin məziiyəti ilə bağlı fikirlərini bir qədər doğru ifadə etmişdir. Gəncəlinin istədiyi ədalətli şah və ədalətli cəmiyyət iddi. Yəni ya şah ədalətli olub cəmiyyəti ədalətli idarə edəcək, ya da cəmiyyətin özü elə bir inkişaf səviyyəsində olacaq ki, şah olmadan da cəmiyyəti ədalətli idarə etmək mümkün ola biləcək idi. O, yazırkı: "Nizami yaradıcılığının ilk dövründə müdrik və ədalətli padşah ideyasını irəli sürür, sonuncu "İskəndərnəmə" poemasında isə o, özünün sosial utopiyasını – varlıllara və kasıblara bölgünün, zoraklığın və məcburiyyət aparatının olmadığı ideal cəmiyyətini yaradır. Bu cəmiyyətdə tüfeyle ünsürler yoxdur. Məhkəmələr də yoxdur, çünki burada oğurluq, qarət, qətl və başqa cinayətlər baş vermir. Bu cəmiyyətin sakinləri müharibə etmirlər, "qan tökmürlər". Bütün vətəndaşlar eyni hüquqlardan istifadə edirlər".

Dənek ki, N.Gəncəlinin ideal cəmiyyətində hər kəs öz işini bilir, artıq burada zülmkar məmurlara və ikiüzlü ruhanılara ehtiyac qalmır. Başqa sözüla, Allaha sitayış var ancaq məbədələr və ruhanıllar yoxdur, cəmiyyətin başçısı var ancaq qorxu və zülmkarlıq yoxdur. Hüseynova görə, Nizaminin təsvir etdiyi ideal cəmiyyət həyatının bu manzərəsi onun feodal cəhalətpərəstliyi əleyhinə etirazını, ədalət və ağılmə təntənasına çalışdığını göstəridi: 'Lakin öz tarixi məhdudluğu və tarixi idealist anlamı üzündən Nizami müasiri olduğu ictimai quruluşu dəyişməyin düzgün yollarını görmür'.